

Sığorta hadisələrinin statistikasi

Əsas sığorta növləri	Sığorta hadisələrinə dair məlumat									
	Rübün (ilin) əvvəlinə tənzimlənməmiş sığorta hadisələrinin sayı	Rüb (il) ərzində baş vermiş sığorta hadisələrinin sayı	Rüb (il) ərzində tənzimlənməmiş sığorta hadisələrinin sayı			Rübün (ilin) sonunda tənzimlənməmiş sığorta hadisələrinin sayı	Sığorta hadisələrinin ortalama tənzimlənmə müddəti	Sığorta hadisələrinin tənzimlənmə əmsali	Sığorta ödənişindən imtina əmsali	Rüb (il) ərzində barəsində məhkəmə işi davam edən sığorta hadisələri əmsali
			Sığorta ödənişi verilmiş sığorta hadisələrinin sayı	Sığorta ödənişindən imtina verilmiş sığorta hadisələrinin sayı	Cəmi					
	I	II	III	IV	V+III+IV	VI+II+III+V	VII	VIII = V/(II+III)	IX=IV/V	X
İcbari:	1 582	32	33	12	45	1 569	237	3%	27%	3%
dəşinməz əmlakın icbari sığortası	152	32	23	8	31	153	140	17%	26%	3%
digər icbari	1 430	0	10	4	14	1 416	522	1%	29%	0%
Könüllü:	283	50	80	8	88	245	121	26%	9%	0%
əmlakın yanğından və digər əlavə risklərdən sığortası	50	9	8	7	15	44	54	25%	47%	0%
digər könüllü	233	41	72	1	73	201	76	27%	1%	0%
Cəmi:	1 865	82	113	20	133	1 814	80	7%	15%	0%

İdarə Heyətinin sədri

Baş maliyyə inzibətçisi



Qeyd:

- "Əsas sığorta növləri" sütununda icbari sığorta növlərinin və könüllü sığorta növləri üzrə sığorta məhsulunun əsaslandırılma könlü sığorta hadisələrinin adı qeyd olunur.
- "Sığorta ödənişi verilmiş sığorta hadisəsi" dedikdə, zərər məbləğinin pul şəkildə ödənilməsi halda pulun ödənilməsi tarix, əmlakın təmiri və ya bərpası həyata keçirildiyi halda əmlakın zərərçəkmişə təhvil verildiyi tarix, zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) xidmətlərin göstərildiyi halda isə xidmətin göstərildiyi tarix əsas götürülür.
- VII sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:
 $HTM = HT / HS$
 HTM - sığorta hadisələrinin ortalama tənzimlənmə müddəti
 HT - sığorta hadisələrinin sığortaçıya bildirilmə tarixləri ilə onların tənzimləndiyi tarixlər arasında yaranan gün fərqlərinin cəmi
 HS - rüb (il) ərzində tənzimlənməmiş sığorta hadisələrinin sayı
- VIII sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:
 $HT\Theta = HS / (THS + BHS)$
 HTΘ - sığorta hadisələrinin tənzimlənmə əmsali
 HS - rüb (il) ərzində tənzimlənməmiş sığorta hadisələrinin sayı
 THS - rübün (ilin) əvvəlinə tənzimlənməmiş sığorta hadisələrinin sayı
 BHS - rüb (il) ərzində baş vermiş sığorta hadisələrinin sayı
- IX sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:
 $I\Theta = IHS / BHS$
 IΘ - sığorta ödənişinin verilməsindən imtina əmsali
 IHS - rüb (il) ərzində sığorta ödənişindən imtinaların sayı
 BHS - rüb (il) ərzində tənzimlənməmiş sığorta hadisələrinin sayı
- X sütunundakı göstərici aşağıdakı qaydada hesablanır:
 $SM\Theta = SM / BHS$
 SMΘ - rüb (il) ərzində barəsində məhkəmə işi davam edən sığorta hadisələrinin əmsali
 SM - sığortaçılar arasında irəli sürülən qarşılıqlı subroqasiya tələbləri istisna olmaqla, rüb (il) ərzində sığortaçıya qarşı qaldırılmış iddialar üzrə məhkəmə işi davam edən sığorta hadisələrinin sayı
 BHS - son 1 il ərzində baş vermiş sığorta hadisələrinin sayı